

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 266/4

30 sentyabr 2015-ci il

Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 sayılı “Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə” qərarının icrası haqqında

Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 sayılı “Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə” qərarının icrası ilə bağlı Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin (S.Gülməmmədov) hazırladığı arayışı müzakirə edərək, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Auditorlar Palatası Şurasının “Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditdən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması barədə” 2015-ci il 26 may tarixli 263/3 sayılı qərarının icrası ilə bağlı hazırlanmış arayış nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 sayılı qərarına əməl etməyərək auditdən keçməyən auditor təşkilatlarının rəhbərlərinə ("AZAUDİT" MMC – direktor Afiq İsrəfilov, "Baltik Kaspian Audit" MMC – direktor Samir Əsədullayev, "F.N. Audit Servis" MMC – direktor Fuad Əliyev, "İnter Audit" auditor təşkilatı – direktor Əlimuxtar Bağirov, "Tax, Audit & Konsaltinq Servis" MMC – direktor Lalə Abbasova) ciddi xəbərdarlıq edilsin.

3. Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 sayılı qərarına əməl etməyərək peşə fəaliyyətini sığortalamayan auditor təşkilatlarına ("Audit Servis" MMC – direktor Oleq Abdullayev, "RSM Azərbaycan" MMC – direktor Tural Məhərrəmov) və sərbəst auditorlara (Eminov Otello, Sadıqov Musa) ciddi xəbərdarlıq edilsin.

4. Bu qərarın 2-ci və 3-cü bəndlərində qeyd edilən auditor təşkilatlarının rəhbərlərinin və sərbəst auditorların nəzərlərinə çatdırılsın ki, 1 (bir) ay müddətində Auditorlar Palatası Şurasının 2015-ci il 26 may tarixli 263/3 sayılı qərarının icrasını başa çatdırmadıqları halda onların lisenziyalarının dayandırılması məsələsinə baxılacaqdır.

5. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, bu qərarın 2-ci və 3-cü bəndlərində adları göstərilən auditor təşkilatları və sərbəst auditorlara edilən xəbərdarlıq onların şəxsi işlərinə qeyd edilsin.

6. Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarından və sərbəst auditorlardan tələb edilsin ki, gələcəkdə Auditorlar Palatasına hesabat təqdim edərkən auditdən keçmənin nəticələrinə dair rəyin və peşə fəaliyyətinin icbari sığortalanması barədə şəhadətnamənin surətini təqdim etsinlər.

7. Bu qərarın mətni Palatanın internet sahifəsində yerləşdirilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV